



# Vətən boyda oğullar üçün

30 il ərzində ədəbiyyatımızda yeni adlar, imzalar parladı. Sabirabadda yaşayan Rəqibə Qəvvəs da o müəlliflərdən biri oldu. Mən Sabirabadda yaşayan, ilk şeirlərini rayon qəzetiнд dərc etdirən, sonralar bir şair kimi formalasən və təkcə Sabirabadda deyil, Azərbaycan ədəbi mühitində də tanınan və sevilən üç şaire haqqında mətbuatda öz ürkə sözlərimi demişəm. Bənzərsiz şairə Nisəbəyim (Allah onun ruhunu şad eləsin!), gözəl şeirləri ilə diqqəti cəlb edən Nübar Eldar qızı və şeirləri ilə Sabirabad auditoriyasını ölüb keçən, müasir poeziyamızda öz dəst-i-xətti ilə seçilən Şahnaz Şahin... Sabirabadda yaşayan Rəqibə Qəvvəsə da bir şair kimi onun mənə təqdim etdiyi bu kitabın əlyazmasından tanıdım.

O, şairdir - bunu birmenalı şəkildə təsdiq və iqrar edirəm. Bu, o demek deyil ki, Rəqibə xanim Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, "Qızıl qətal" mükafatçısıdır, beş kitab müəllifidir. Şairin istedadlı şair olmağının bütün bunlar təyin eləmir, şairin şairliyini onun SÖZÜ təyin edir. Böyük rus şairi Sergey Yesenin bir şeirində yazmışdı ki:

Bəli, şair olmaq, odur ki, gərək  
Pozmayıb həyatın ilk qanununu.  
Öz damarlarından qanı çəkərək,  
Vurub isidəsən özgə qanını.

Rəqibə Qəvvəsin bu kitabında bir əsas mövzu var - "Vətən boyda oğulların" - Azərbaycanın müstaqilliliyi uğrunda canlarını fəda edən qəhrəman igidərimizin, şəhidlərin tərənnümü. Ancaq bu tərənnüm Poetik sözlərlə deyil, bədii-poetik hiss-həyacanla ifadə edilir. Kitabda ilk şeir onun adından həkk olan şeirdir: "Vətən boyda oğullara borcluyuq biz". Bu şeir kitabdakı bütün şeirlər üçün marş səciyyəsi daşıyır:

Torpaqların ağrısını ruhu ilə duyanlara,  
Başımızın papağını öz canıyla qoyanlara,  
Alnímızın ləkəsini al qanıyla yuyanlara,  
Vətən boyda oğullara borcluyuq biz.

"Vağzalı"sı ürəyində çalınmamış qalanlara  
Bəxt üzüyü sevdiyinin barmağında qalanlara,  
Toy xanası yixilməmiş şəhid qanı olanlara,  
Vətən boyda oğullara borcluyuq biz.

Bir ailəsi, bir Vətəni bizzət qalan əmanətdir,  
Vicdanımız susmayıbsa, verdiyimiz zəmanətdir,  
Bu dönyanın tarixindən silinməyən sücaətdir,  
Bundan sonra yazılıacaq nağıllara borcluyuq biz.  
Vətən boyda oğullara borcluyuq biz.

Rəqibə Qəvvəsin bir silsilə şeirləri var ki, bu şeirlər şəhidlərə ehtiram ruhunda yazılmışdır. Həmin şeirlərdə Azərbaycanın Qarabağ mühəribələrində şəhid olan oğullarının qəhrəmanlıq portreti yaradılıb. Hər bir şəhid həm də qəhrəman sayılımalıdır.

Oğullar ciyində getməli olan,  
Atalar ciyində oğul aparır.  
Qırmızı tabutda gedən oğullar,  
Bu gündən sabaha yadigar qalır.

Durna qatarına dönən oğullar,  
Millətin əyilməz mətanətidir,  
Torpağın qoynuna enən oğullar,  
Müqəddəs amalın şəhadətidir.

Başqa bir şeirində Rəqibə Qəvvəs şəhidlərin başqa çalarını yaradır:

Başına dolanım, ay dağım, dərəm,  
Səndə itgın düşən əsgərim qalıb.  
Üstü açıq yatıb yaş torpaq üstə  
Evimin dirəyi sərvərim qalıb.

Müellifin ayrı-ayrı şeirləri isə kədərli ithaf şeirləridir. Ağdam köckünü Həqiqət Məmmədovaya, polkovnik-leytenant Raşad Quluyevə, Orxan Namazova, Aprel döyuşləri şəhidlərinə, 20 Yanvar şəhidlərinə həsr olunan şeirlər oxucunu həyacanlaşdırma bilməz. Burada 20 Yanvar şəhidlərinə həsr edilən bir şeir daha təsirlidir:

Sıralanmış bu məzarlar,  
Bir millətin haqq səsidir.  
Lal sükutun yaratdığı  
Azadlığın nəgməsidir.

Şəhid olub büküldülər,  
Azərbaycan bayrağına.

Məzar-məzar düzüldülər,  
Ulu Vətən torpağına.

Rəqibə Qəvvəs şəhid analarını da unutmur. O, yaxşı bilir ki, şəhid oğulların ağrı-acılarını analar çəkir.

Baxın:

Başında qara şal qara göyetçin,  
Şəhid mezarına qonar ağlayar.  
Əlinde tutduğu ağ qərenfillər,  
Məzarın üstüne enər ağlayar.

Durmusan qarşımıda şəhid anası,  
Gözündən süzülən yaşıdı danışan.  
Nə mən söz tapıram, nə sən dırısan,  
Məzardan boyylanın daşdı danışan.

Əlbəttə Rəqibə Qəvvəsin şəhidlərə, qəhrəmanları, o şəhidlərin - qəhrəmanların analarına, balalarına həsr etdiyi şeirlər onun bir şair kimi vətənpərvəlik duyğularından doğur. Diger mövzuda yazdığı şeirləri haqqında da xoş sözər söyləmək olar. Şairlik üçün mövzu məhdudiyyəti yoxdur. O, istənilən bir mövzuda öz poetik nafəsiylə seçilə bilər.

Məsələn, onun "Ana" şeiri var ki, o şeir onun poeziyasında xüsusiələ diqqəti cəlb edir:

Əlinin həri yoxdur saçında,  
Saçına vədəsiz qrov, dən düşüb.  
Başına səpilən qar dənələri,  
Ömrümdən düşməyib, taleydən düşüb.

Başımı soykəyib dizinin üstü,  
Bircə yol dincimi alaydım, ana.  
Unudub dönyanın dərdi-sərini,  
Qayğısız bir körpə olaydım, ana.

Diqqət yetirirsizmi, bu şeirdə birçə artıq misra da yoxdur. Ümumiyyətlə Rəqibə Qəvvəsin əksər şeirlərində kələkötür, yonulmamış sözlər, ifadələrə rast gəlməzsınız. Bu da onun uzun illər dil-ədəbiyyat müəllimi kimi səmərəli pedoqoji ustalığından irəli gəlir.

O, həm də öz şeirlərində "fikir poeziyası"nın nümunələrini yaradır. Məsələn, dünya haqqında bizim əksər şairlərimiz şeir yazıblar (elə bircə Səməd Vurğunun "Dünya" rədifi şeirini xatırlayın, yaxud Məmməd Arazın dünyaya həsr etdiyi şeirlərin yada salın). Amma Rəqibə Qəvvəsin "Dünya budur" şeiri də ilhamla yazılib və o, bu şeirində DÜNYA obrazını yaradıb:

Torpaqdı əvvəli, sonu  
Hamının kəfəndən donu.  
Süleymana qalmayıbsa,  
On əllə tutmaqla deyil.  
Var əbədi qalan hanı?  
Dünya budu.

Nərdivandır, biri çıxır,  
Düşən ona gülüb baxır  
Nə qədər göylə getsə də,  
Yığdığın töküb gələcək,  
Anlayacaq əvvəl-axır,  
Dünya budu.

Onun "Xatırələr" şeiri də ömrün illərinə bir səyahət xarakteri daşıyır. "Haqqın fəryadı" lirik poemasını oxudum və təfərrüata varmadan deyə bilərəm ki, Xocalı faciəsi haqqında yazılan bu poemada Rəqibə Qəvvəs bu janrda da öz poetik imkanlarını ifadə edə bilər.

Poemada bu dəhşətli faciəni daha təsirli vermək üçün müəllif orijinal bayatılardan da istifadə edir:

Quzular mələr ağlar  
Anasın dilər ağlar,  
Dərdli dərdini qanar,  
Dərdini bilib ağlar.

Rəqibə Qəvvəs şeirlə yanaşı nəşr əsərləri də yarılır. Onun "Zərnigar" povesti, həmçinin "Alın yası", "Qara tabut", "Son görüş", "Sonuncu sakin" hekayələrini təsirli həyat hadisələri kimi yadda qalır. Hekayələrində deyə bilmədiyi həqiqətləri o, nəşr əsərlərində obrazların dili ilə ifadə edə bilir. Bəzi hekayələri öz emosional təhkiyə tərzi ilə ən gözəl şeirlərini xatırladır.

Əziz oxucu! Çox arzu edirəm ki, Rəqibə Qəvvəsin şeirlərini, hekayələrini oxuyun, onun könül dünyasına baş vurun...